



Viza məlumat vərəqəsi

Tələb edilən sənədlər

- Tam şəkildə doldurulmuş və ərizəçi tərəfindən şəxsən imzalanmış viza üçün ərizə forması.
- Etibarlı pasportun orijinalı və surəti (1-ci, 2-ci və viza və ya möhür olan bütün səhifələrin sürəti). Pasport planlaşdırılmış qalma müddətindən azı 3 ay müddətinə etibarlı və son 10 ildə çap olunmalıdır.
- Yaxın vaxtlarda çəkilmiş 2 ədəd ağ fonda fotosəkil (vəb-saytda izahata baxın).
- İsveçrəyə səyahətinizi təsdiq edən dəlillər/sənədlər: (öncədən ödənilmiş mehmanxana rezervasiyasının təsdiqi, nəqliyyat vasitəsi, sifariş edilən səyahət turu, səyahət müddəti və s)
- Bütün Şengen ölkələrində və bütün səyahət müddətində etibarlı olan ən azı 30 000 Avro və ya 50 000 ABŞ dolları miqdarında səyahət sığortası.
- Hazırkı bank hesabınızdan son 3 və ya 6 ay üzrə çıxarış / kredit kartınızdan çıxarış / məvacib aldığınızı təsdiq edən sənəd və ya maliyyə vəziyyətinizi təsdiq edən digər sənədlər / nəqliyyat vasitəsinə və ya daşınmaz mülkiyyətə sahibliyinizi təsdiq edən sənədlər.
- Ailəli şəxslər üçün nikah haqda şəhadətnamə, uşaqlar üçün ilk dəfə olarsa doğum haqda şəhadətnamə orijinalı və surəti (İsveçrə dillərindən birinə və ya ingilis dilinə tərcümə).
- Aşağıdakı məlumatları özündə ehtiva edən iş yerindən məşğulluğunuzu təsdiq edən sənəd (İsveçrə dillərindən birinə və ya ingilis dilinə tərcümə):
 - Şirkətin adı və əlaqə detalları (ünvan, e-mail, telefon nömrəsi)
 - məvacib, işə başladığınız tarix, vəzifəniz*Özəl şirkətləri olan şəxslər və ya freelans işləyənlər ticarət qeydiyyatı haqda sənəd təqdim etməlidir*
Tələbələr: Məktəb və ya ali məktəbdən arayış və valideyyinlərin əmək fəaliyyətini təsdiq edən sənəd.
- Müştərinin adını, milliyyətini və doğum tarixini, müalicə haqda məlumatları, müalicə müddəti, müştərinin klinikada qalacağı müddəti özündə ehtiva edən İsveçrədə həkim/klinikadan dəvətnamə məktubu.
Dəvətnamə faks və ya e-meyl vasitəsilə öncədən Səfirliyə göndərililə bilər.
- Tibbi müalicə xərclərinin ödənilməsinə təsdiq edən sənəd.

Sənədlərə ilkin baxış keçirdikdən sonra, Səfirlik lazım gəldikdə əlavə sənədlərin tələb edilməsi hüququnu özündə saxlayır. Ərizə forması və əlavə sənədlər ərizəçi tərəfindən Səfirliyə ərizəçi tərəfində Bazar ertəsidən Cümə axşamına qədərç saat 09.00-dan 12.00-a qədər şəxsən növbə almaqla təqdim edilməlidir. 12 yaşa qədər uşaqların görüş təyin etməsi tələb olunmur. 10 və daha artıq nəfərlik qrup səfirliklə əlaqə saxlamalıdır. Nəzərə alın ki, viza üçün ərizə ancaq bütün lazımi sənədlər tam şəkildə təqdim edildikdə qəbul olunur. Sənədlərə baxılma müddəti ərizənin tam şəkildə qəbul olunduğu gündən etibarən 10 iş günüdür. Sənədlər planlaşdırılan səfər tarixindən ən azı 15 gün öncə təqdim edilməlidir.

Növbə www.swiss-visa.ch saytı vasitəsi ilə təyin edilir. Həmin sayt vasitəsi ilə ərizə formasının qeydiyyatı da mümkündür.

Səfirlik heç bir kənar qurum və ya xidmət göstərən təşkilatlarla əməkdaşlıq etmir.